

## *MƏKTƏBƏQƏDƏR TƏHSİL VƏ TƏRBİYƏ*

UOT 373.2.

*Gülnar Etibar qızı Vəliyeva  
fəlsəfə doktoru programı üzrə doktorant  
Azərbaycan Respublikasının Təhsil İnstitutu*

25

## MƏKTƏBƏQDƏR DÖVRDƏ UŞAGIN SOSİALLAŞMA PROSESİNDE OYUNUN VƏ ÜNSİYYƏTİN ROLU

*Гульнар Етибар гызы Велиева*  
докторант по программе доктора философии  
Института Образования Азербайджанской Республики

## **РОЛЬ ИГРЫ И ОБЩЕНИЯ В ПРОЦЕССЕ СОЦИАЛИЗАЦИИ РЕБЕНКА В ДОШКОЛЬНОМ ПЕРИОДЕ**

*Gulnar Etibar Valiyeva*  
doctoral student in the program of a Ph.D of  
Azerbaijan Republic Education Institute

## THE ROLE OF PLAY AND COMMUNICATION IN THE PROCESS OF SOCIALIZATION OF THE CHILD IN THE PRESCHOOL PERIOD

Xülasə: "Sosiallaşma" konsepsiyanının shəmiyyəti nəzərdən keçirilir və fəlsəfə tipli bir təhsili sahəsi (falsəfa, sosiologiya, psixologiya, pedagoqika) kimi sosiallaşma prosesinin maliyyətlərin müvəyyənləşdirilər. Sosiallaşmanın ictimai mülhətin (mədəniyyət, dil, dayarlılar, davranış normaları) və fərdi aktiv mövqeyinin əhəmiyyəti, onun yaşını və fərdi xüsusiyyətlərinə nəzər alaraq shəmiyyəti olduğunu vurğulayır. Sosiallaşma probleminə iki fərdi yanınaşımın xarakteristikası təqdim olunur: uğurluşa və fəaliyət. Uşaqların inkişafında məktəbəyə qədər mərhələsinin gələcək sosiallaşma dövrü kimi diqqət yetirilir. Ailənin və məktəbəyə təhsil və müəssisələrinin usaqlarını comünyadə formalması prosesi mülləyənləşdirilir. Müasir bir məktəbəyə təhsil müəssisələrinin usaqlarını comünyadə formalması prosesi mülləyənləşdirilir. Müasir bir məktəbəyə təhsil müəssisəsi kommunikativ və oyun fəaliyyətlərinə aid problemlər előstənilir.

*Açar sözlər: sosiallaşma, sosiallaşma faktorları, məktəbəqadər yaşıda olan uşaqlar, ailə, məktəbəqadər təhsil müəssisələri, oyun və ünsiyət fəaliyyəti*

**Резюме:** Рассматривается важность понятия «социализация» и выявляется сущность процесса социализации, например философского образования (философия, социология, психология, педагогика). Подчеркивается важность социализации (культура, язык, ценности, поведенческие нормы) и важность активной позиции человека с учетом его возраста и личности. Представлены характеристики двух разных подходов к проблеме социализации: адаптация и действие. В развитии детей младшего поколения дошкольной стадии рассматривается как период социализации. Определен процесс формирования детей в обществе и дошкольных образовательных учреждениях. В современном дошкольном учреждении общение и игровая деятельность являются сложными задачами.

**Ключевые слова:** социализация, факторы социализации, дошкольники, семья, дошкольные образовательные учреждения, игровая и ассоциативная деятельность.

**Summary:** The importance of the concept of "socialization" is examined and identifies the essence of the process of socialization, such as philosophical education (philosophy, sociology, psychology, pedagogy). It emphasizes the importance of socialization (culture, language, values, behavioral norms) and the importance of the individual's active position, taking into account its age and personality. Characteristics of two different approaches to the problem of socialization are presented: adaptation and action. In the

*Məktəbdə dövrdə uşağın sosiallaşma prosesində oyunun və ünsiyyətin rolü*

development of children, the younger generation of the preschool stage is considered as a period of socialization. The process of the formation of children in the society and pre-school education institutions is determined. In a modern preschool, communication and gaming activities are challenges.

*Key words:* socialization, socialization factors, preschool children, family, preschool education institutions, game and association activities

"Sosiallaşma" konsepsiyasının siyasi iqtisadiyyatınolduğuylarıhesabolunur.Bu konsepsiyanın tarixi Amerikalı sosioolog Franklin G. Giddinsin adlı *alqalazandırılırlar*Franklin "Sosiallaşma nəzəriyyəsi" kitabında ilk olaraq bu konsepsiyanı təsvir etmişdir [1]. F. Giddins sosiallaşmanın insanın camiyəstə, həyatına hazırlanmış kimi qeyd edirdi. XX əsrin ortalarına qədər sosiallaşma fanlarıarası sahə kimi göstərilirdi. Həzirdə sosiallaşma sosiooloqlar, filosoflar, psixoloqlar və pedaqoqlar araşdırılır. Hər bir elm bu anlayışın öyrənilməsinə kömək edir. Bu konsepsiyanın açılınmasına çox sayıda sahə və vanaşmalar var.

Falsafa baxımından sosiallaşma prosesi insan ve dünya arasındaki əlaqənin öyrənilməsindən ibarətdir. Falsafa insan məhiyyətinin sosial amillərdən asılılığını artırır. Alımların fikrə asan sosiallaşmanın bir insanın cəmiyyətə daxil olması, içtimai ənsiyyəti, içtimai idrakı, bir sıra sosial faktörlərinin və rollarının qeyd edir.

Sosiooloqlar sosiallaşma prosesini xüsusi diqqat yitirirlər. Sosiooloqların fikrincə sosiallaşma prosesi fərdlərin içtimai dəyərlərini, cəmiyyətdə qubul edilmiş davranışın normalarını və davranışın qaydalarını sosiallaşma prosesində aktiv və ya passiv məmənəmsəməsi durur.

Psiholoqların fikrincə sosiallaşma prosesi

...mədəni cəmiyyətin müsələndəndən sonra barədə malumat alır, galəcəyin qayğısına qalmayı çalışır. Aila üzvlərinin har birinin biologiya (əzəq, istilik) və sosial (fördərə hörmət, rəğbat, dəstək, təmmin, psixoloji müdafiə) etibyallarını təmin edir. Maktəbə-qodar yaşda uğsaq mədəniyyəti, universel dəyərlərini, dünya ilə qarşılıqlı əlaqəsinin övçərini

Qeyd etmək lazımdır ki, məktəbədər yaşılarında olan uşaqlar, fəaliyyətdən başqa, inkişafında aparcı almılardır. M. L. Lisinannın sözünlərinə görə, bu müddət ərzində uşaqın dörd növ kommunikasiya davılıkları var: situasiya-ford, empatiya, təsdiq və təsdiq olunma.

Sosiallaşma prosesini öyrənərkən pedagoqların məvqeyində qeyd etmək vacibdir. Pedagoqlar sosiallaşma prosesini bir insana sosial mühitin müxtəlif təsirlərinin və insanın bu təsirlərə reaksiya verəsi kimi qeyd edirlər. L.V. Mardaxayevin sözlərinə görə, sosiallaşma şəxsiyyatın formallaşması, onun sürünen formallaşması (sosial döyüşlər, dil, mədəniyyət), formallaşması və davranışçı təcrübəsinin (davranış standartlarının) ictimai alıcı tozunun monimşəməsi və yaşlaşlaqlı sakilda ifadə olunmalıdır [5].

L.V. Mərdaxayev sosiallaşma prosesində üç mühüm aspekt qeyd edir: «şaxsin yaşı, ətraf mühitin təsiri və fərdlərin əzimənliklərinin təsiri». O, insanın sosiallaşma prosesini izah edərək, insanların yaşadığı mühitə, ətrafdakı insanlara, qarsılıqlı əlaqələrə təsir göstərdiyini vurguluyur. Ətraf mühitin dayışması ilə şəxsiyyətin fəaliyyətinin insan cəmiyyətindən daxil olma prosesinin həmçinin tərəfdarlıca təsir göstərir [6].

Qeyd etmək lazımdır ki, uşaqın sosiallaşma prosesi ilə ya məktəbəqədən dövrədə başlaşır. Ailəda və camiyətdə sosial həyat normaları ilə ilkən tanışlığı formalaşır, böyüyürkən uşaqın sosial dayanırlığını və idealidearlılığını təməl qoyur. Ailəda uşaq yaşlıları və yaşlılar ünsiyyəti, davranışı, öyrənir, özünü digərləri ilə əlaqlaşdırır. Bu zaman uşaqlar ailədə hayat tarzı, vərdişləri, manfi və müsbətləri qiyamlaşdırır, adətələrə adətsiz olan meyərlər ilə tanış olur, nəsilərin, ailinən, keçmişini, adot-ananalarını mənimsiyir, müasir cəmiyyətin müsbət tendensiyalarını baradır malumat alır, galəcəyin qayğısına qalmağı çalışır. Ailə üzvlərinin hər birinin bioloji (orzaq, istilik) və sosial (fordular hörmət, rəğbat, dəstək, təmin, psixoloji müdafiə) etibyalarının təmin edir. Məktəbəqədər yaşıda uşaq mədəniyyəti, universal dayanırlarını, dünya ilə qarşılıqlı əlaqəsini əvərmiş

Qeyd etmək lazımdır ki, məktəbədər yaşlılarında olan uşaqlar, fəaliyyətdən başqa, inkişafında aparıcı amilidir. M.I. Linsinanın sözündən görə, bu müddət ərzində uşaqın dörd növ kommunikiyasiya dəyişikliyi var: situasiya-for, situasiya-biznes, alava vəziyyəti informativ, alava vəziyyət-şəxsi [8].

1. Situasiya və şəxsi ünsiyat (doğundan 5-6 yaşa) – ilkin ünsiyat formasıdır. Onun fərqli xüsusiyyəti, uşaqın təhlükəsizliyinə tömənlik kimi qəbul olunduğu, onun hər hansı bir əməkdaşlığı yoxluğudur.

2. Sitüasiya və biznes əlaqları (6 aydan 3 ilə qədər). Uşaqın əsas fəaliyyəti subjektlərin öyrənilməsi ilə bağlıdır. Uşaq, böyüklərin müəllifləri əməllərin necə təkər etməyə çalışdığını mühəsibidir.

3. Əlava-mədəni ünsiyyət. Rabitə forması məktəbəqədər yaşı uşaqlar üçün tipikdir. İndi uşaqın fəaliyyəti obyektlərin xüsusiyyətlərini bilmək məqsədi daşıır.

4. Əlava şəxsi ünsiyyət. 6 ildən 7 ilə qədər görünür. Uşaq, bir yetkinliyi cəmiyyətin üzvü kimi müyyən bir şəxsi kimi qəbul edir. Uşaq böyükərlərdən hayati, işi haqqında çoxşaylı suallar verir və "insanların dünyası" ilə maraqlanır.

Məktəbəqədər yaşda bir uşaqın sosiallaşması məsləsinin nəzər salındıqda aparıcı fəaliyyətin oyun olduğunu vurğulamaq lazımdır. Bu, uşaqın emosional, zehni, iradəsi və şəxsi inkişafına kömək edir. Oynayarkən, uşaq strafında olan dünya haqqında məlumat alır, sosial rolları və davranışları assimiliyasiya edir. Uşaq böyüdücük, oyunun xüsusiyyətləri doğyır (daha müəkkəb olur). Belalılık, dörd yaşılı bir uşaq böyükərlərin davranışını takrarlayır və onları taqlıd edir. Oyun zamanı o, sosiallaşır. Oyunun sijət olur və uşaq sijət uyğun oyun kurur, təsəkkür formalasılır. Altı ya da yeddi yaşına çatdıqda, uşaq rullu oyun oynanır.

Miiasir oyunlар on il əvvəlk uşaq oyunlarından tamamilə fərqlənlər: karikatura, televiziya şousu və komüptər oyunlarından alınan yeni oyun sahələri ilə əvəzlənilir. Düzgün olmayan video oyunlarından çox istifadə uşaqlardı zehni inkişafı üçün ciddi bir risk yaradır. Qeyd edək ki, bəzi video oyunları oynayan, uşaq fərdi fəaliyyətlərdə möhdudlaşdırılır və əlaqları tükenir, kommunikasiya sahisi pozulur və sosial təcrid olunmasına sabob ola bilər. Həmçinin, bir çox video oyunları uşaqın toxşayıllının inkişafına kömək etmir, bu oyunlarda hərəkətlərin əxlaqi qiymətləndirilmesi, sıddat sahənləri çoxluq təşkil edir. Bir uşaqın komپüterdə uzun müddət sərf etməsinə və uşaqın oyun fəaliyyətindən çəkilməsinə imkan verən böyükərlər, uşaqın daxili dünyasının və inkişafının formalasmasına mane olur.

#### Əsəbiyyat:

1. Гиддингс Ф. П. Теория социализации. Н. Я. М., 1897.
2. Парыгин Б. Д. Основы социально-психологической теории. М.: Мысление, 1971.
3. Ковалева А. Методологические проблемы изучения социализации // Гуманитарные: теория и методология. 2012, № 2
4. Андреева Г. М. Психология социальных наук. М.: Аспект Пресс, 2000.
5. Мардахаев Л. В. Социализация и социализация. Социально-педагогический подход // Вестник высшего образования. Знание: Педагогика и психология, 2015, № 4

6. Комарова Т.С. Развитие способностей и навыков у детей до 10 лет // Педагогическое образование и наука, 2010, №

7. Выготский Л.С. Проблемы детской (воздрастной) психологии // Собрание сочинений. 6 т. М., 1984, т. 4

8. Лисина М. Формирование личности ребенка во взаимоотношениях. Л.: Питер, 2009.

9. Евдокшина О. В. Влияние игровой деятельности на социализацию дошкольников // Мир науки, культуры, образования, 2015, № 2

E-mail: Veliyevagulmar@gmail.com

Rəyçilər: ped.ü.elm.dok, prof. A.N. Abbasov,  
ped.ü.fols.dok. L.A. Məmmədi

Redaksiyaya daxil olub: 20.11.2018.